



Yeni Yazarlar və Sənətçilər Qurumu  
Association of new Writers and Artists  
Организация Новых Писателей и Деятелей Искусства

Hüquqi ünvan: Bakı şəhəri Xaqani 53a, Azərbaycan Yazıçılar Birliyi, 4 mərtəbə  
Yazışma: 331-ci otaq, Mətbuat pr., 529-cu məhəllə, Bakı, Az 1073, Azərbaycan R  
Tel.: (+99412) 418 93 58; 538 03 17; (050) və (070) 213 40 43;  
e-mail: [xanaydin@gmail.com](mailto:xanaydin@gmail.com), [aydinxan@mail.ru](mailto:aydinxan@mail.ru) / Sayt: [www.kitabxana.net](http://www.kitabxana.net), [www.yysq.org](http://www.yysq.org)

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun  
8-ci qrant müsabiqəsi çərçivəsində

MALİYYƏ DƏSTƏYİNİN GÖSTƏRİLƏN LAYİHƏ HAQQINDA

## Layihənin adı: **Gənclərin Virtual Multikulturalizm Mərkəzi**

**Müddəti:** 10/05/2016 - 10/10/2016

**Problem:** Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamıyla 2016-cı il Azərbaycanda "Multikulturalizm İli" elan olunub. Ölkəmizdəki multikultural dəyərlərin daxildə və xaricdə, eləcə də yeni İKT texnologiyaları - İnternet və sosial şəbəkələr vasitəsilə, kreativ-innovativ, real formalarda təbliği, gənclər arasında mədəni fərqliliyin tanınması, Ümumazərbaycan mədəniyyətinə, multikulturalizmə, tolerantlığa dair elmi-populyar kitabların elektron variantlarından ibarət xüsusi e-resursun yaradılması, Feysbuk, Tvitter, +Google və Youtube və başqa şəbəkə, habelə videoplatformalarda Virtual Multikultural Mərkəzlərinin yaradılaraq bu istiqamətdə fəaliyyətlərin dəstəklənməsi.

Azərbaycan müxtəlif mədəniyyətlərin, dinlərin, subkultural - etnik-milli qrupların mövcud olduğu ölkədir. Əsrlər boyu insanlarımız tolerant, multikultural dəyərlər yaratmış, müxtəlif etnik-dini sintezindən ibarət yüksək səviyyəli mədəniyyət formalaşdırıb. Nizaminin "Yeddi gözəl"indən başlayan multikultural düşüncəmizin gənclər arasında təbliği, dünyaya çıxarılması, İnternet və sosial şəbəkələrdə tanınması, Prezidentin elan etdiyi "Multikulturalizm ili"nə töhfə vermək, tolerantlıq və multikulturalıqla bağlı yeni e-nəşrlərin hazırlanması, bir e-resursda yerləşdirilməsi, etnik dillərdə yazan gənc kreativlərin yaradıcılığını cəmiyyətdə tanınması istiqamətində boşluqlar doldurulmalıdır. Şərqdə baş verən məzhəb münaqişələri, dözümsüzlük, gənclərin dünyagörüşlərindəki gerilmələr mədəniyyətlərarası dialoqa, xalqların inteqrasiyasına mənfi təsir göstərdiyindən, müxtəlif dini-etnik mənsubiyyətli insanlar arasında Azərbaycançılıq ideyalarının, vətənpərvərlik hissələrinin formalaşmağında multikultural dəyərlərin rolunun əhəmiyyətini nümayiş etdirir. Din bəhanəsiylə baş verən təxribatlara qarşı intellektual-innovativ mübarizə aparmaq, dünyada baş qaldıran İslamofobiya cavab olaraq multikulturalizm mövzusunda əsər və topluların e-nəşrə hazırlamaq, onların e-kitabxanada yayımını təşkil etmək, sosial şəbəkələrdə bu istiqamətdə fəaliyyətləri gücləndirmək vacibdir ki, gənclərimiz xaricdən gələn ziyanlı təsirlərə düşməsin, müxtəlif təriqətlərə maraq göstərməsinlər. Dinlərinin oxşar cəhətlərini qabartmaqla multikulturalizmin sivilizasiyalararası vasitə kimi təbliği üçün İnternetin, sosial şəbəkələrin rolu böyükdür. Layihə sözügedən sahədə boşluqları doldurmaq məqsədilə hazırlanıb. Müxtəlif müəlliflərin böyük dillərdə hazırlanacaq e-kitabları, virtual mini-kitabxana resursunu İnternetdə yerləşdirilməklə, sosial şəbəkələrdə bu barədə məlumatlar yaymaqla zəngin dini-elmi, ədəbi-mədəni dəyərlərimizin ölkədaxili və dünyada tanınması, təbliği nəzərdə tutulub.

**Məqsəd:** Multikulturalizmlə əlaqədar ictimai müzakirələrin keçirilməsi e-kitab, rəqəmsal nəşrlərin yaradılması vacibdir. İnternetdə "Gənclərin Virtual Multikultural Mərkəzi", həmçinin e-nəşrləri yayımlanacaq kreativ-kulturoloji mini-kitabxana təşkil etməklə dünyadakı 50 milyonluq soydaşlarımıza, vaxtının çoxunu şəbəkədə keçirən gənclərimizə böyük təsiri olacaq, fərqli imkanlar qazandıracaq. Müxtəlif mədəniyyət və inanclara mənsub yeniyetmələrin, gənclərin yararlandığı, xaricdəki yaşadlarıyla ünsiyyətə girdikləri İnternetdə, e-kitabxanalarda multikulturalizm, ənənəvi dinlər haqqında həqiqətləri əks etdirən e-kitablarının hazırlanması, virtual resurslarda yerləşdirilməsi, sosial şəbəkələr vasitəsilə ictimaiyyətə çatdırılması, təqdimatların, e-sərgilərin təşkili, multikulturalizm üzrə elmi ədəbiyyatların

populyarlaşdırılması, İslam Oyunları ərəfəsində ölkəmizdəki tolerantlıq mühitinin tanınması əsas hədəflərdəndir.

Kulturoloqlar, ilahyyatçılar, yazıçılar, alimlər, araşdırmaçıların multikulturalizm, etnik-millət ədəbiyyat, dinləri haqqında həqiqətləri əks etdirən e-kitablarının virtual resurslarda yerləşdirilməsi, sosial şəbəkələrdə e-təqdimatları, tanıtımı, e-sərgilərinin təşkili, multikultural dəyərlərin populyarlaşdırılması gənclərin dözümlü mühitə alışdıracaq. Multikulturalizm mövzusunda e-nəşrlərin İnternetdə yerləşdirmək, sosial şəbəkələrdə təbliğinin əsas məqsəd yeniyetmə və gənclərdə millətlərin, inancların birləşdirici tərəflərini, dözümlülük cəhətlərini qabartmaq üçündür. Gənclərin Virtual Multikulturalizm Mərkəzinin yaradılması nəzərdə tutulur: kulturoloji, ictimai-siyasi, tarixi-kreativ materialların toplanması, bəzilərini tərcümə edilərək e-nəşrə hazırlanması, e-sərgilərinin təşkili, sosial şəbəkələrdə tanınması nəzərdə tutulur. Ölkəmizdə və xaricdə keçirilən beynəlxalq tədbirlərdə, dünya universitetlərinin, milli diaspor mərkəzlərimizin, səfirliklərdəki kitabxanalarda multikultural dəyərlərimiz, dini elmlər, etnik ədəbiyyat, milli-etnik sivilizasiyalar tarixinə aid, dözümlülükə bağlı dəyərli kitablara böyük ehtiyac hiss olunsa da, kağız formada onları tapmaq çətinidir. Eyni zamanda yeni İKT və innovativ təqdimatlara ehtiyac duyulduğundan, e-kitablar, multimedik imkanlar, İnternet, kompüter texnikası alətləri, kreativ informasiya-intellektual məhsullar yaratmağı planlaşdırılır.

**Tərəfdaşlıq:** Azərbaycan Yazıçılar Birliyi, [www.kitabxana.net](http://www.kitabxana.net) - Milli Virtual-Elektron Kitabxana, "Avropa" Nəşriyyat-Poliqrafiya Birliyi, "Yazıçı" nəşriyyatı, universitetlər, məktəblər, liseylər, kitabxanalar

İnternet və sosial şəbəkələr vasitəsilə bütün respublikanı, eləcə də dünyanı əhatə etmək mümkündür. Xaricdə yaşayan soydaşlarımız, gənclər və tələbələri əhatələmək mümkündür.

Multikulturalizmlə bağlı real təqdimatlar və tanıtım tədbirləri Bakı şəhərini, eləcə də Abşeronu əhatələyəcək.

**Layihənin ünvanlandığı əhali qrupu:** Azərbaycanda və xaricdə yaşayan məktəblilər, yeniyetmələr, gənclər, alimlər, araşdırmaçıları, tədqiqatçılar, xüsusi qayğıya ehtiyacı olan gənclər, yaradıcılıq qabiliyyətlərinin və təhsil imkanlarının artırılmasına alternativ - elektron təhsil vasitəsilə çalışan tələbələr, magistr, doktorantlar, tərcüməçilər, İnternet istifadəçiləri, kitabxanaçılar, müəllimlər və b.

**Keçirilmə yerləri:** İnternet və sosial şəbəkələr vasitəsilə bütün respublikanı, eləcə də dünyanı əhatə etmək mümkündür. Xaricdə yaşayan soydaşlarımız, gənclər və tələbələri əhatələmək mümkündür.

Real: Multikulturalizmlə bağlı real təqdimatlar və tanıtım tədbirləri Bakı şəhərini, eləcə də Qaradağ və Abşeronu əhatələyəcək.

Virtual: Respublikamız və İnternet dünyası, soydaşlarımızın yaşadığı məkanlar, qonşu İran, Rusiya, Türkiyədə yaşayan soydaşlarımız.

Nəzərə alsaq ki, elektron – virtual formatlar Azərbaycan üçün yeni forma sayılır, eksperiment kimi ilk əvvəl Bakı şəhəri, Binəqədi, Xəzər, Səbail, Nizami, Yasamal, Abşeron rayonlarında (real), eləcə də İnternet - sosial şəbəkələrüstü virtual - elektron aləm vasitəsilə layihənin keçirilməsi nəzərdə tutulur. Uğurlu nəticələrinə görə gələcəkdə bölgələrdə də bunu davam etdirmək olar.

#### **Fəaliyyət:**

1. Layihəyə könüllü cəlb ediləcək şəxslərin seçilməsi, texniki-yaradıcılıq problemlərin həlli, eləcə də peşəkar mütəxəssis, müxtəlif yaradıcı qrup nümayəndələri ilə münasibətlər qurulması, müəlliflərlə əlaqələrin yaradılması. Lazımı texniki avadanlıqların əldə edilməsi.

2. Gənclərin Virtual Multikulturalizm Mərkəzinin yaradılması və fəaliyyətinin təşkili.

3. Ölkəmizin və dünyanın tanınmış kulturoloqları, ilahyyatçıları, ictimai-mədəni xadimləri, yazıçı və alimlərin, araşdırmaçı və bloggerlərin multikulturalizm, etnik-millət ədəbiyyat, ənənəvi dinləri haqqında həqiqətləri əks etdirən, müxtəlif dillərdəki kitablarının e-variantlarının hazırlanması. Multikulturalizm və tolerantlıq mövzusunda həsr olunmuş əsərlərinin, kitablarının e-variantlarının

İnternetdə - elektron kitabxanadakı xüsusi resursda yerləşdirilməsi, mini-elektron kitabxana bölümünü yaradılması. Hazırlanan materialların İnternet resursunda yerləşdirilməsi üçün ayrıca intellektual resursunun – kitabxana.net portalının, milli şəbəkə proqramlarının yeni səhifələrlə zənginləşdirilməsi.

4. Rəqəmsal halda sayı məhdud olan intellektual-kulturoloji, ictimai-siyasi, tarixi-kreativ materialların toplanması, bəzilərini tərcümə edilərək elektron formada nəşrə hazırlanması, bir elektron resursda cəmlənməsi, bu barədə İnternetdə, sosial şəbəkələrdə tanıtım kampaniyalarının təşkili.

5. İnternet və sosial şəbəkələrdə davamlı təbliğatların qurulması, mütəmadi olaraq e-kitabların virtual sərgisinin keçirilməsi. Sosial şəbəkələrdə, o cümlədən Feysbukdakı ayrıca bir səhifədə layihədə görülən

işlərin tanıtımı və təbliği. Sosial şəbəkələrdə hazırlanan, elektron kitabxanada yerləşdirilən e-kitabların təbliğ etmək üçün fəaliyyətlərin qurulması.

6. İctimaiyyətin nümayəndələri, gənclər, məktəblilər və universitet tələbələri, müxtəlif qurumlarda real tanıtım tədbirlərinin təşkili. Yaradılacaq elektron mini-kitabxananın və başqa elektron nəşrlərin təqdimat mərasimlərinin keçirilməsi.

7. Yazılı və elektron KİV-də, TV və radiolarda, İnternet saytlarında təbliğat işlərinin, PR aksiyalarının təşkili, Feysbukda layihədə görülməmiş işlərin, eləcə də başqa sosial şəbəkələrdə e-nəşrə hazırlanan, e-kitabxanada yerləşdirilən rəqəmsal kitabların təbliğ etmək üçün fəaliyyətlərin qurulması.

8. Layihənin davamlılığını təşkil etmək üçün sonrakı mərhələsinin hazırlanması, monitorinqini və nəticələrini qiymətləndirilməsi.

**Layihənin monitorinqi və qiymətləndirilməsi:** Layihəyə bağlı yekun hesabat həm yazılı və elektron KİV-də yayımlanacaq, təşkilatın saytında, sosial şəbəkələrdəki resurslarında - səhifə və qruplarında yerləşdiriləcək. Azərbaycan Gənclər Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AR Mədəniyyət və Turizm, Gənclər və İdman, AR Diaspora Komitəsi, AYB kimi qurumların ekspertləri tərəfindən layihənin qiymətləndirilməsinə şərait yaradılacaq.

Layihə başa çatdıqdan sonra Azərbaycan Gənclər Fonduna və əlaqədar qurumlara onun nəticələri haqqında ətraflı hesabat-arayış təqdim ediləcək, Fondun mühasibatlıq sektoruna isə maliyyə hesabatı təqdim ediləcək. Eyni zamanda AR Maliyyə Nazirliyinə (maliyyə hesabatı), Vergilər Nazirliyinə (vergi hesabatı), Azərbaycan Yazıçılar Birliyinə, KİV, İnternet portalına və ictimaiyyətin nümayəndələrinə ətraflı məlumatlar, geniş hesabatlar təqdim ediləcək.

**Layihədən gözlənilən nəticələr və davamlılıq:** Gənclər və yeniyetmələrin arasında multikultural dəyərlər, toleranqlıq, Azərbaycan multikulturalizmi ilə bağlı ictimai müzakirələr, eyni zamanda real və virtual təbliğat kampaniyaları aparılacaq, xüsusi Virtual Multikulturalizm Mərkəzi yaradılacaq, dilimizdə bu sahələrə aid rəqəmsal formada hazırlanan elektron kitablar, e-nəşrlər İnternetdə yerləşdiriləcək, intellektual gənclər və yeniyetmələrlə yanaşı, dünyanın hər yerində yaşayan, təhsil almaq istəyən soydaşlarımız onlardan bəhrələnməkdə. Yeni milli, həmçinin dünya elmi-mədəni düşüncəsi, kulturalizmlə bağlı ənənəvi kitabların, dərsliklərin elektron variantları hazırlanaraq ayrıca İnternet resurslarında yerləşdiriləcək, istənilən istifadəçi üçün açıq olacaq. KİV - mətbuat və televiziyanın, habelə layihədə yaradıcı-texniki əməyi olan şəxsləri, elm sahəsində çalışan gənc alimlərin, tədqiqatçıların, kitabxana və elektron təhsil mütəxəssislərinin, eləcə də QHT nümayəndələrinin, hökumət rəsmilərinin də dəvət olunacaq tanıtım və təqdimat mərasimləri keçiriləcək. İnternetdəki virtual resurs-mərkəzləri geniş ictimaiyyətə təqdim olunacaq, Milli Kitabxanaya, Mədəniyyət və Turizm Nazirliyinin və Təhsil Nazirliyinin şəbəkələrində yaymaqdan ötrü, həmçinin kitabxanalara, xarici ölkələrdəki səfirliklərə, dünyanın aparıcı elm və ali təhsil ocaqlarına, Azərbaycanın xarici ölkələrdəki elçiliklərinə, diaspor qurumlarına layihə barədə geniş elektron məlumatlar ötürüləcək, hazırlanan e-kitab və başqa rəqəmsal nəşrlər təqdim olunacaq.

Gənclərin Multikulturalizm Mərkəzi İnternetdə, elektron kitabxanada, eləcə də sosial şəbəkələrdə onlayn-oflayn yayımlanacaq, daimi fəaliyyət göstərəcəkdir. Elektron kitablardan ibarət virtual sərgi təşkil olunacaqdır. Mütəxəssislər tərəfindən bu layihənin həm peşəkar elm dairələri, həm geniş ictimaiyyət tərəfdən müzakirəsi, mətbuatda işıqlandırılmasına şərait yaradacaq.

Gələcəkdə elmin və intellektual ədəbiyyatın müxtəlif sahələrinə aid sahə elektron kitabxanaları, eləcə də şəbəkə nəşrlərini özündə birləşdirəcək resurslar yaradılacaq, Milli Virtual-Elektron Kitabxana daha da genişləndiriləcək, eyni zamanda ölkəmizin daxilində və xaricdəki anoloji İnternet kitabxanaların şəbəkəsinə qoşulması, qarşılıqlı-faydalı əməkdaşlığa xüsusi əhəmiyyət veriləcəkdir.

Layihənin sonrakı mərhələsində elmi-kütləvi əsərlər, eləcə də tərcümə əsərləri, milli intellektual nümunələri portalda xüsusi yer ayrılacaq. Sonuncu mərhələ kimi kitabların elektron versiyası hazırlanacaq və İnternetdə yerləşdiriləcək ki, layihə bitdikdən sonra sayt vasitəsilə davamlılığını təmin edir.

Bu layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Fəaliyyətin təqdimatına və təbliğinə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycanın multikultural dəyərlərinin, kreativ-kulturoloji potensialının, elmi resurslarının geniş yayılmasına səbəb olacaq. Televiziyada və mətbuatda («525-ci qəzet», «Ədalət», «Bakı-xəbər», kimi ölkənin nüfuzlu mətbu orqanlarında, «Space» TV, İctimai Televiziyada və digər KİV-də, İnternet saytlarında) layihə, virtual mərkəz, elmi e-kitab və rəqəmsal nəşrlər, elektron kitabxanadakı ayrıca bölüm haqqında rəylər, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaqdır.

**Risiklər:** Həyata keçirilən fəaliyyətlər zamanı - layihə həyata keçirilərkən kiçik risklər ola bilər, bu yaradılan resursların dağıdılması, elektron kitabların pozulması və b. Buna görə də peşəkar İKT xidmətlərindən istifadə olunacaq. Eləcə də müəlliflik və əlaqəli hüquqlarla bağlı müəyyən beynəlxalq tələblər - standartlara riayət edilməsi lazım olacaq.

**Ərizə verən təşkilatın fəaliyyət sahəsi və uyğun təcrübə:** Təşkilat milli və dünya mədəniyyət, elm və ədəbiyyat hadisələrinin təbliği, təlim və kursların təşkili, Azərbaycan intellektual sərvətlərini, ədəbiyyatını, mədəniyyətini inkişaf etdirmək, zənginləşdirmək, xaricdə tanımaq istiqamətində yeni nəsil yaradıcı insanları səfərbər etmək və s. sahələrdə fəaliyyətini qurub.

Təşkilat 15 ildir ki, respublika əhəmiyyətli və beynəlxalq səviyyəli mədəniyyət, elm, ədəbiyyat, sənət, kitab nəşri və təbliği, qəzetçilik, yeni mass-media və İnternet fəaliyyəti ilə məşğul olur. 13 dəfə Bakı Kitab Bayramı – illik Milli Kulturoloji layihə həyata keçirib, 10 kitab nəşr etmiş, çoxsaylı mətbuat-ədəbiyyat layihələri həyata keçirmişdir. Hazırda İnternetdə və ictimai düşüncədə “Virtual Azərbaycan” layihəsini gerçəkləşdirir. YYSQ-nun bu dəyərli layihəsi əsasında [www.kitabxana.net](http://www.kitabxana.net) ünvanlı Milli Virtual-Elektron Kitabxana - İnternet portalı yaradılıb və fəaliyyət göstərir. İnternetdə və sosial şəbəkələrdə 20-yə yaxın resursları fəaliyyət göstərir. İndiyəcən bir neçə kurs yaradılıb və 300-dən artıq elektron kitabı hazırlayaraq İnternet istifadəçilərinin azad istifadəsinə təqdim edilib. YYSQ-nin fəaliyyəti milli, eləcə də dünya mədəniyyətini və ədəbiyyatını həm ölkə daxilində, həm də xaricdə təbliğ etmək, yeni nəsil yaradıcı insanların əqli-intellektual, sosial və müəlliflik hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərmək, sənət adamlarının yaradıcılığını cəmiyyətə tanıtmaq, çağdaş mədəniyyəti və ədəbiyyatı inkişaf etdirməklə milli kulturoloji-intellektual düşüncənin zənginləşməsinə yardımçı olmaq, mədəniyyətlərarası dialoqu, sivilizasiyaların inteqrasiyanı gücləndirməklə qloballaşan dünyada Azərbaycanın inkişafına, estetik-bədii irsini yüksək səviyyəyə çatdırmaqdır. YYSQ fəaliyyət istiqamətlərinə uyğun olaraq ədəbi-mədəni, kulturoloji hadisələr gerçəkləşdirir, hüquqi-mədəni maarifçilik, gənc yaradıcı insanların ictimai maraqlarını ifadə edir, mədəniyyətlə, ədəbiyyat, İnternet, sosial şəbəkələr, virtual resurslar, elektron kitabxanalar, kreativ innovasiyalarla bağlı kulturoloji layihələri hazırlayır və həyata keçirməklə qarşısına qoyduğu məqsədlərə çatmağa çalışır.

**Layihə rəhbərinin adı, atasının adı və soyadı:** Aydın Əhməd oğlu Əbilov (Aydın Xan)

**Email ünvanı:** [xanaydin@gmail.com](mailto:xanaydin@gmail.com) @mail.ru

**Yeni Yazarlar və Sənətçilər Qurumu**

**Bakı şəhəri , 22.04.2016**